



Kamal ABDULLA
Xalq yazıçısı, akademik

Füzuli xatırlayır...

İsa Həbibbəyliyə ithaf edilir

Hərəkət yoxdursa, zaman da yoxdur. Zaman kainatın ən böyük nailiyətidir. Elə Eynsteynin də. Zamanın başlangıcı varmı?! Var. Amma onu fiziklər yox, şairlər başlayır. Və sonra da şairlər Zamanın hakimi olurlar. Viko deyirdi ki, insanlıq tarixini, yəni zamanı şairlər yazmağa başladı.

...Mənə elə gəlir ki, Füzuli heç zaman Petrarka sevən kimi kimə sevməyib. Kiminsə dərdindən dəli-divanə olmayıb. Sevsəydi əgor, belə gözəl yaza bilməzdi. Onun sevdiyi kimə olmayıb. Onun sevdiyi sevgi olub.

Mən addım-addım, misra-misra, qafiyə-qafiyə bu insana, onun mahiyyətinə, dünyabaxışına (dünyagörüşünə deyil – bu, bir başqa müstəvinin göstəricisi), məhz dünyabaxışına, gündəlik, yer üzündəki gündəlik həyatına yaxınlaşmaq istəyirəm. İstəyirəm biləm ki, o, uşaqlığında, yeniyetməliyində, nəhayət, gəncliyində nə cür biri olub, yoldaşları, dostları, yaxınları ilə nə barədə söhbət edib, kiminləsə yumruq davasına çıxıb, ya çıxmayıb?! Hirsli vaxtında evdə arvadına nələr deyib, necə deyib və ondan nələr eşidib?! Kefinin kök vaxtlarında evdəkilərlə necə davranıştı?! Arvadından başqa kimə bir kişi kimi arzu edibmi?! Bütün cavanlar kimi, kiməsə gəndən baxa-baxa ağızının suyunu axıdibmi?! Onun şeirlərinin harmonik bütövlüyü biza deyir ki, bəli, bu belə olub. Amma o bunu elə gizlədə bilib ki, heyranları bunun əlamətlərini yalnız platonik məhəbət kimi qəbul ediblər. Yəni sevgiyə sevgi kimi.

...Göylə Yer arasında onun kimi var-gəl edən ikinci şəxs təsəvvür etmək çətindir. Bizim ədəbiyyatımızda, bəlkə də əsasən götürsək, elə dünya ədəbiyyatında da kiməsə Goyə, Goyün yeddinci qatına qalxır, elə oradaca da qalır və Yeri, sanki unudur. Məsələn, Şekspiri Yerdə zənn edənlər aldanırlar, o, həmişə Göydədir. Bizim Cavid kimi. Kiməsə də Yerlə əlləşir, başını qaldırıb Goyə baxmağı

belo yadına salır, ya da buna, sadəcə, həvəsi olmur. Məsələn, Servantes kimi. Sabir kimi.

Füzuli isə Yerdən Goya və Göydən Yera gözögürünməz sürətlə gedib qayanın bir Səyyahdır. Onun soyaheti öz-özlüyündə bir aləmdir. Füzulinin harmoniya canatını özəvdiləmzər. Harmoniyaya canatın böyük ədəbiyyat nümayənlərindənə homişi var. Bu, bəlkə də, sənətin ilkini şərtidir. Harmoniya bütün yaradıcılıq müstəvisi boyunca ölçülü bilən bir dəyərdir. Ən azı, bunu böyük mənət daxılında etmək mümkündür. Pyesda (Şekspir'da olduğu kimi), romanda (Tolstoysi olduğu kimi), poeziyada (Puşkinsde olduğu kimi) harmoniya, əlbəttə ki, özünü göstərir. Füzulidə isə harmoniya özünü həcmə kaçıq bir qızılın ölçü-sündə bürüza verir – qızıl daxili harmoniya real göstəricilərdə görünür. Şeirin əvvəlini və axını "Yerdən-Goya, Göydən-Yera" burulğan içində bir yerə (bir qızılın içində) necə yiğib-yığışdırmaq olar, bu mümkünkünmü?! Mümkündür! Şeirin daxilindəki konflikt, daha dəqiq desək, bir beytin içində bir neçə sözlə ifadə olunan sevgi tarixçəsi, əgər istəsek, bizi bir çox mətbəlxələrdən hali edər. Bu kiçik misala, daha dəqiq desək, ştrixə diqqət verək. Füzuli xatırlayır:

Deyildim mən sənə mail...

Və sonra da acı bir əlavə edir. Bu əlavə kədərləri sevgi tarixçəsinin sonluğudur. Sonluq budur:

...sən etdin ağlımı zail.

Bu möhtəşəm misranın yarısı (birinci hissəsi) həyat barrikadalarının bir tərəfindəki gerçiklikdən, o biri yarısı isə (ikinci hissəsi) o biri tərəfindəki gerçilikdən bəhs etmişmi?! Edir. Sevgidən uzadı bir adamə şair tərəfindən – Məhəmməd Füzuli tarafından atılan sevgi toru deyilməyi bəs misranın həqiqəti?! Odur! Bu cür adı münasibətlər Yer üzündə bu günde qədər uzanıb galən kişi-qadın münasibətinin konkret bir qoludur. Yer, Yer dedi-qodusun, Yer münasibətlərinə yorğulmuşluq bəs misradan sonra "Şəbə hicrən yanar canım..." yazmaq birbaşa görülərənə bas vurmaq deyilmiş?! Odur! Bos belo isə o zaman bəs Yer-Göy gəzişmələrini bir yera – bir qızılın içində necə yiğmaq olar?! Bu, axı mümkin deyil. Mumkün imiş.

Füzuli harmoniyası elə budur. Bu harmoniyanın dil-üslub qatunda axtarışına çıxıb həmin qızılın birinci misrasını yada salaq:

Məni candan usandırdı, cəfədan yar usamzamı?

Bu misradan sonra qızılın əsas bədii qəfiyəsi "usamzamı" sözüne qəfiyələr tapmaqdır. Hor beytin sonu bu qəfiyə ilə bitir: usamzamı, yanmazmı, utanmazmı, samamzı, bulanmazmı... Və sonuncu beytin qəfiyəsi kimi yeno də təkrarən "usamzamı" sözü ilə qarşılaşıq:

Sorun kim, bu nə sevdadır, bu sevdədan usamzamı?

Necə olur ki, Füzuli kimi bir sənətkar qızıl daxılında bu təkrara yol verir?! Bu, olmamalı idi. Amma var. Şair üçün başqa qəfiyə, başqa bədililik cüri-na aparan söz (sözlər) qəhat deyildi. Bos o zaman niyə?!

Harmoniya! Harmoniya naminə Füzuli qızıldə avval ilə axını təkrar vasi-tosılı birləşdir. Və bə kiçik şədərv, öz içindəki Yer-Göy gar-golları ilə bir yerdə, bu təkrar məqamının çərçivəsində daxılında bərq vurur. Çevro qaparıb. Damğa basılır. Və şair bu son misramı yazdandan sonra döründən ah çşkar. Bu, bir rahatlıq ahıdır. Harmoniyaya nail olmağın rahatlığıdır.

Ricət. Harmoniya təkrar, paralelizm, mənə uyğunluğu (və ya uyğunsuzluğunu) üzərindən qurulur. Füzulidə bunların bütün qamması mövcuddur.

...Füzuli, eylədi ahəngi-eyşxaneyi-Rum

Əsiri-möhənati-Bağdad gördi-yün könlük.

Misralara diqqət edək: "Ahəngi-eyşxaneyi-Rum" və "əsiri-möhənati-Bağdad".

Həm formaca, həm də məzmunca mükemmel paralelizm nümunəsi. Amma formaca düz mütənasib, məzmunca əks mütənasib. Bir paralel kəsiyin içində, ikisi bir yerdə – harmoniya! Ricatin sonu.

Təkrara nə hacət?! Amma yənə də. Bu misraları ovsun kimi piçildən, əslində, etiraf edən adam heç vaxt kimissə sevə bilməzdi. Amma yənə də kimssə var. "Deyildim mən sənə mail..." etirafı adamı rahat buraxır.

Niyə hamı onu qoca, piranı bir adam kimi təsəvvür edir?! Şeirlərindəki ağırlıqladan?! Amma bu ağırlıq ərəb-fars "əlfazının" ağırlığıdır axı... Füzulinin sintaksısında qədər saf, doğma sintaksıs təsəvvür eləmək çox çətindir. Bəlkə göylərə ali çatmayanlar, lazım olduğundan kuryayından qanad çıxara bilməyənlər bəs edir?! "Qoca" təsəvvürü Yerla bağlı daha aydın və daha basquşulndır. Niyə gənc, cavan Füzulini heç kim axtarır, heç kim buna cəhd etmir?! Niyə ilk şeirini kimə oxuduğu heç kəsi maraqlandırırmı?! Bos ilk mülliətim kim olmuşdu – ona ilk olaraq qəfiyə, vəzni öyrəndən ilk mülliətimi?! Niyə onun kiminə dostluq etdiyi, kimə somimiyətələ yanmışdı, kimə də nifrot etdiyinin izino düşməmişik?! Salam verib cavab almadığı adamlar barda yazmaqdən övəl o bunu kimə dənişmişələr, portlıyini bölüşməli idil. Kima?! Ürəyini ağlığı sırdaş kim idi?! Biz bəs Füzulini niyə tanımızıq?! Tanımağa niyə cəhd göstərməmişik?! Bu gün hətta Şekspirin dramaturq kimi mövcudluğunu şübhə altına alırmı. Qraf Esseks kabusu onun rühu üzərində dolasmaqdadır. Bos niyə Füzuli bizim üçün ancaq yazıqlarında mövcuddur?! Bu yazılanları yazar – onun özü haradadır?!

Bu sualların bir sədə cavabı var. Biç dörd asırdır ki, Füzulidən qorxuruy. O öz möhtəşəm misralarının istehkam kimi arxasında durub biza baxır və sabır-la gülümsöyür. Biz isə bi "istehkamın" arxasında şairi görürük, insani görmürük. O, özü-özünü biziñən moharətə gizlədir. Bos o, əslində, haradadır? Göylərin yedinci qatında, yoxsa yerlərin darin dərinliyində?!

Füzuli yaxşı biliirdi ki, onun özünü axtarmayacaqlar, şairi axtaracaqlar, onu isə... Yox, bu adam heç kimə lazımlı deyil və lazımlı olmayıcaq. Hətta O, göz qabağında olsayıdı belə, onu mövh eləmək lazımdır. O, mane ola bilər. Şeirlərinə

çatmaq yolunda maneaya döñə bilər. O biza lazım deyil. Bu insani axtarmamışızın dərindəki, təhlisürdəki bir səbəbi da bu deyilmə?!

Amma əslində, o biza kömək etmək istərdi. Şairə çatmaq, onu aramaq və tapmaqda bu yeniyetme, bu gənc, bu yaşı, bu qoca adam bizim bələdçimiz ola bilədi. Amma belə olmadı. Biza lazım olanla qonaqtılınmeyin səbəbi sonstın sənət tarifi - şeirlər, misralar oldu. Bizi insan unutduq. Biza lazım olan bizim hər birimizdəki harmoniya çatışmazlığı oldu. Eşqin yoxluğu, əzabsızlığı oldu. "Göylərdə nə işimiz var?"! suali və onun əhamiyyətsizliyi oldu. Nöticədə adam heç kimə maraqlı olmadı, şair hamiya maraqlı oldu.

Mən onu Səyyah adlandırdım. Bir misradakı həqiqətdən, ya da "şair sözü" olan yalandan o biri misradakı həqiqətə, yaxud yalana inamlı yol alan Səyyah. Dünyanın gəzən səyyahları orduşunun əsgəri, yaxud komandanı yox, bir stokan suda qasırga yaradı bilən səyyah. Bir stokan suda və bütün kainatda. Özü də səyahət bir bəytin daxilində baş verir. Bu Səyyah Yerdən Göyo və əksinə var-gəl edən, usanımadan möqsədində doğru gedib qayıdan Səyyahdır. Bu Səyyah öz səyahətinə elə ustalıqla qurub nəql edir ki, dünyadan bütün səyyahları, hatta Sindbad belə ona hasad apara bilər.

Füzulin kóks ötürə-ötürə etraf edir: "Deyildim mən sənə mail..."

Bu etiraf dərin kolliziyyaya aparır. Kolliziyya əvvəlki etimasılıq və sonrakı məftunluğun üzündən qurulur. Misiranın sonrakı davamının dərinləyində belə bir həqiqət əmələnir: amma sən məni özünə məftun etdin. Bunun üçün çaba sərf etdin, məni ələ aldin, mənə özünü sevdirdin. Bir Rafael, yaxud Leonardo da Vinci daqıçılılıq misryata vurulan son ştrix kolliziyyaya yeni nüanslar gətirir: "...sən etdin əqlimi zail".

Bütün riqqa gatiron və diqqətolayıq sevgi tarixçələrinin dərin sxem qatında bu həqiqəti durmurmuş?! Əvvəlki etimasılıq, bəzən həttə nifrot və sonrakı məftunluq... Gözəlmə! Gözəl! Bütövmü! Bütöv!

Deyildim mən sənə mail, sən etdin əqlimi zail...

Harmoniyam? Harmoniya! Əvvəlki "man" və sonrakı "man". Və bunlannın forqı, dinamik doğyışması, hərəkəti. Zamanın səhnəyə çıxışı. Hərəkat varsa, zaman vardır, deməmişdir. Və bu "man"ların həm ətrafla, həm də öz-özürlü savasıl! Və nəhayət, barış! Taleyə boyun əyməsi. Füzuli taledən başqa heç nəyə boyun əyməyib desək, yeni heç nə demərik, amma bir addımı daha o insanın qadımları Antik dövrün badii-estetik tablolarına uyğun davranışını görərlik. XVI əsr İntibahın əsas mayası olaraq öz arxasında bütün nəhəngləri əcib Antik dövra aparndı. Antik insanın davranışını belədir. Və Tale şairi yeno öz qoynuna alır:

Mənə tən eyleyən qafıl sən görçək utanmazmaz!?

Sual verilir: utanar, yoxsa utanmaz?! Bütün qozal boyu verilən suallar rətik mahiyyəti olsa da, bu sual belə deyil. Bu bəytin suali şair üçün birmənalı səciyyədənmişdir. Onun özü bu sualin cavabını bilmir. Bəlkə də, həmin qafıl,

utanmaz, kim bilir?! Bəlkə də, utanar. Bu sual, əslində, qədim yunan teatrının qohrəmənlərində olan kimi taleyə boyun əyməkdən başqa bir şey deyil.

Beyt isə bütövlükde, albəttə ki, etirafdır. Xatırlamaqdır. Həsrətdir (aşiq olmaqdən əvvəlki zamanın həsrəti). Azadlıq ettiyacıdır. "Dədə Qorqud"da olan kimi, keçmiş "ol zamanların" itiriləsinin ağnısındır.

Füzulinin həsrət dulu bu etirafı dəhsətlidir: "Deyildim mən sənə mail..." Və Füzuli xatırlayır: "Xəs ol zaman ki..."

Zamannın olmadığı bir yer varmı?! Bu gün alımlar deyir ki, zamansızlıq yalnız "qara dolık" deyilən nəhəng fəza boşluğununda mövcuddur. Çünkü orada heç bir hərəkət yoxdur. O fəza boşluğununa düşən geri qaydına bilmir. Hətta nəhəng günəş sisteminin özü belə bu qara dolılı düşə bilar. Düşdüşə, daha çıxı bilməz. "Qara dolık" içincə aldığı bir daha özündən konara buraxmır. Onun möhtəşəm sərhədləri var. Adına "hadisələrin üfükü" deyilir.

Şair Füzulinin da yazdıqları "qara dolık" deyilmə?! Bu qara dolık inidivinə kimi nə qədər insani öz kamına çekib - sayı yox, hesabi yox... Heç biri də qayıtmışdır. Yalnız burada hadisələrin üfüküngən keçib geri qayıtmış istəyən bir səyyah var. Geri qayıtmış istəyən takə odu. Amma "Hadisələrin üfükü" buna imkan vermir. Səyyah kor-pesmandır. O, bura, bu gedər-golmaza necə oldu ki, düşdü?! Amma massolənin başqa tarifi də var. Bunu onun özü arzu etməmişdim?! Özü "əhli-həqiqəti", bür qıtısında yaxşı kimi, dünyadan çıxıb getməyə, başqa sözə, səyyahət dəvət etmişdim:

*Gəlin, ey əhli-həqiqət, çıxalım aləmdən,
Qeyri yerlər gəzəlim, özgə səfələr görəlim.*

Aləmdən kənar qeyri-yerlər haradır? Özgə səfələr nadir?! Niyə o düşdүүyə bu qeyri yerlərdən çıxıb geri qayda bilmir?! Amma hərəkət qaydadır? Zaman yox, aşaqı-xuxarı yox, sağ-sol yox... "Hadisələrin üfükü" - amansız...

O qara dolılı düşənlər zaman-zaman ora düşdükleri üçün talelərinə minnətdardır. Şair onlara sevmayı, rahməlliyyi, adəbi, oxlaqı, əmsanlığı, insafı, mürvüvvəti, bağışlamağı, nəhayət, loyqatı öyrətdi. Səyyah geri qayıtmış həsrətlə yanaş da ("deyildim mən sənə mail"), onun arxasında ora gedənlər geri qayıtmış barədə düşünmürlər. Səyyahı issa onlar tanımır. Onlar Füzulinin tanır, Füzulinin sevirlər.

Füzulinin geriye baxmaq, xatırlamaq səlahiyyəti vardır.
Füzuli xatırlayır...

Görəsən, bu misra vasitəsilə şairin həsrətində olduğumuz uşaqlıq çağına gedib çıxa bilərikmi?! Əgər gedərsək, şairin uşaqlıq çağının geniş panoramından kiçik də olsa, bir kəskin gözümüz onundə canlanıa bilərmi?! "Tifl həm cövlən edir, amma ağacdən atı var..."

Albəttə, canlanar. Amma bu qıtının əvvəlki misrası bizi şairin müasir, yaşlılıq dövrünü salmışdı: Pəhləvanlar, badpalor soyridəndə dörd yana...

Bu gün və dünən. Bugünün mahiyəti yənə də yerində xatırlanmış keçmiş vəsaitlər müxtəlif rəngləri barq vurur. Belə bir qənaat galımları olar ki, Füzulinin xatırladıqları, əslində, ronglı yuxulardır. Yənə də harmoniyının İntibah möhtəşəmliyi bizi sarsıtmaya bilmir. Şübəyə haqqımız yoxdur. Servantesi ronglı yuxular görmürdü, Rablemi görmürdü, Şekspirmi görmürdü?! Hələ tək-rərediləz rəssamlar noslı...

Təxminən eyni vaxtlarda uzaq İspaniyada bir senyör alınə taxtadan cüda alaraq ağac ata oxşar Rosinant adlı bir yabya minib həqiqətən də “bir tifl kimi dörd yənə cövlən edir”, min bir oyundan çıxırdı. İtalyadı Mikelancelo, Rafael və da Vinçi rənglərlə insanları ovsunlayırdılar. Məhəbbətin ülviliyini tərənnüm edir, dünənin təsbağlığını, əsq üzündə dayandığını ısrarla sübut edirdilər. Əlbəttə, bununla biz bir daha inanırıq ki, İntibah nəhəngləri bir-birindən xəbərsiz bir-birini səsləyib.

Təflin cövlən etməsi və bunun pəhləvanlarla müqayisəsi, əslində, təkcə metafora deyil. Bu, hər hansı metaforadan daha geniş bir məna daşıyır. Yənə də biz dediyimizi təkrar etməkdən usanırmış. Yənə də Füzuli xatırlayır.

Yənə də qarşısında bir Səyyah görürük. Özünü müasir dövrdən keçmişə - öz əsaqlığına şalalayə atan kimi atın bir Səyyah. Sərt reallığın yumşaq romantizmə belə qəfil kecid, deyəsən, onu rahatsız etmir. Bu, ancaq o haldə olə bilişdə ki, əsaqlıq dövrünün könüldə yaşayan obrazları xeyli canlı və doğma olaydır. Eynən Prustun “İtirilmiş zamanın axtarışında” olan kimi. Amma tomlarla sərən və xartıa cəmi bir misranın içino necə də rahatlıqla sığına bilərmiş...

Füzuli xatırlayıır...

Füzuli təkcə əsaqlığını deyil, çağalıq vaxtını da xatırlaya bilir. İnsan olan bəndə dörd, ya beş yaşına qədər nə duşündürünə bilməz və xatırlamaz. Nadir haldə üç yaşındakı “man” bu “man”ın ahılıq yaşında yada düşür. Bu, adı, normal haldir. Füzuli isə belə bir normal durumdan könardadır. O, hətta özünün doğuldugu anı xatırlayır. Nəinki doğuldugu anı, bu azmiş kimi, hətta doğuldugu o an no hissələr keçirdiyini xatırlayır. Və bunu biçarə Məcnunun dili ilə təqdim edir. Yeni doğulan uşaq danışa bilərmiş?! Əlbəttə, yox! Füzuli isə Məcnunun dili ilə danışır. Daha doğrusu, əslində, no hiss etdiyini xatırlayır. Sənki onun doğulan kimi dili açılmışdır.

Olmuşdu zəbani-hali guya
Söylərdi ki...

Və bütün söylənlər, əslində, Füzulinin çağalığından bu yana demək istədikləri, xatırladıqlarıdır. Dünənin qəminin çox olmasına, bu qəmi çəkməyə bir “hərif”in olmamasını, dünyaya golişində öz missiyasını - bütün aləmin qəmini, dördini, əzabını qəlibinə yığıb çəkməyə hazır olduğunu o, yaxşı xatırlayır. Amma bu ona no verəcək - Füzuli bunu bilmir. Bilmediyinə görə də Qeyisin - bu yeni doğulmuş körpənin arxasında “gizlənir”. Əlbəttə ki, söyləyən yeni doğulmuş Qeyş adlı bu çağda yedir. Söyləyən, daha doğrusu, xatırlayan Füzulinin özüdür. Xatırlanmış mətbələr, məqamlar isə az deyil.

Füzuli xatırlayıır...

Qədim ərab diyarında, sən demo, azad könüllülər yaşarmış. Füzuli həsrət isə bəzədən sahiblərindən birini xatırlayır. Bu, Məhəmməd adlı bir gəncdir. Şair yaşı vaxtında üzünü xeyli zamandır görməyən tütur və onunla bahom kəhən gözəl gülərlə yada salır. O bu “dustunu” təccübələnməməyi dəvət edir. Özünün indiki hali ilə əvvəlki halını müqayisə edir. Dostuna (qəzalın sonunda molun olur ki, bu dost Füzulinin özüdür) könüldə gedən psixoloji-mənəvi təbəddüldətən bəhs edir. Bütün səhəbə Füzuli, “dustu” və Məhəmməd adlı o gənc arasında gedir. Səhəbətə baş tutması üçün na etmək lazımdır?! Bunun üçün, sadəcə, əvvəlki xatırlamaq kifayətdir. Və Füzuli xatırlayır:

Tutusdu qəm oduna şad gördiyyün könlüm,
Müqayisədə oldu ol azad gördiyyün könlüm...

Deməli, indi tar-mar olmuş, qəm odunda yanarı könül bir zamanlar şad-xürrəm, azad yaşamışdır. Həmən azadlıqdan indiyə isə yalnız naləsi göylərə ucalan azad könül həsrəti möhəmmədmişdir. Azad könül həsrəti deyilmə şairin qəlbini olamayacaqların izinə qalın!

...Bu həsrət bəzədliyi itirənlərdə olar. Əsirliyə düşmüş könüllər, daşa dəymiş arzular, puç olmuş ümidi, olbetta ki, azad könül həsrətinin nə olduğunu yaxşı bilər. Bunu Məhəmməd yaxşı bilirdi. Bunu Hamlet yaxşı bilirdi. Bunu Raskolnikov yaxşı bilirdi. Bunu Jülyen Sorel yaxşı bilirdi. Bunu biçarə Fəxrəddin yaxşı bilirdi. Bunu “azad bir quşdum” deyə gizləcio rayunayı oxuyan Cəfər Cabbarlı yaxşı bilirdi. Nohayət, buna öz şəxsi həyatında yaşıyan Cavid əfəndi yaxşı bilirdi. Onların hamisini azad könül həsrəti burunlarının ucu göyndə. Möhə bələ olduğuna görə azad könül həsrəti, onun sıxlayan acısı bəzəməş qozşaların hər sətrində, daha doğrusu, sıfatlarında duyulmaqdadır.

Bir zamanları mahz azadköñüllük sayasında bütün azablara döza bilən, zahidiyin müdrikliyinə çatmış, onun məsuliyətini anlayan, Bağdad mənətinin osisi olan bir şəxs - Məhəmməd şairə indi no vera bilar?! Kimi göstərə bilər?! Yalnız “fəraqın oduna mumtak əriməkədən olan”, “şərabda no tapdığını bilməyən” və bir bütürəstən çevrilərək artıq ancaq Rum eyxanələrinin həsrətilə qəlbə yanan Füzulinin. Füzuli xatırlayıır.

Füzuli, eylədi ahangi-eyxaneyi-Rum
Əsiri-möhənnati-Bağdad gördiyyün könlüm...

“Dustuna” nişan verdiyi bu adamı - gənc Məhəmmədi isə az qala şairin özü də tanırı. Amma Füzuli öz keçmişini yaxşı xatırlayır. Bəs bu keçmişin indi ilə müqayisəsi kimin xeyrinədir?! Azad könül sahibinin, yoxsa taleyə (qışmata) boyun aymış şairin?! Yoxsa Füzulinin?!

O, bütün dünənin qəmini “dili-həzininə” salmağı, özüne isə “qəm yemək kəmalının” verilməsini Qeyisin dilisə Allahından yalvarıb təmənnə etməmişdir?! Budur, baxın görün, bütün dünənin, rəngindən, dilindən və dinindən asıl olmadan bütün insanların dördünü, qəmini çəkmək insani hara gatıro bilərmiş!?

Biz bunu birçə qızılın tımsalında gördük. Və bu zaman onu da anladığ ki, bu arzu baş tutarken insan on böyük xoşbəxtliyini – körnəl azadlığını itirir.

Füzuli xatırlayır...

Hələlik biz şairin keçmiş zamana yönəli şeirlərinin mözmunu üzərində dayanırıq. Amma onun yaddası ancak üzü keçmişə yönəli deyil. Füzuli yaşadığı bugündən da dənışanda xatırlayır, sabahdan dənışanda da. Füzuli öz yaddasının əsiridir. Məhkumudur. Həm də hökmardır. Bu ikisini bir yerde tasavvür edə bilsək, Füzuli adlı “qara dolayıñ” mövcudluğunu və mahiyətini anlamış olarıq. Anlayıraq ki, nə üçün o “qara dolayıñ” yuvarlananlar bir daha geri qayıtmış, bu əfsundan qurtulmaq istəmirlər. Niyə “hadisələrin üfükü” onlar üzün qorxulu deyil. Yaddasının həm hökməndən, həm də əsir. İkisi bir yerde. İslığın hərəkəti kimi. Həm korpuskuluya, həm də fasiləsiz. Eyni zamanda.

Füzuli xatırlayır:

*Mən Məcnundan fituz aşığılıq istədədi var,
Aşıqi-sadiq mənəm, Məcnunun ancaq adı var.*

Məcnun bir obraz kimi keçmişin tacəssüm etdirir. Və Füzuli bu keçmişə açı-əşkar meydən oxuyur. Özünü, başqa sözlə, öz İndisini öz Keçmişinə qarşı qoyur. Amma yeno da bunu xatırlayandan sonra edir. Xatırlaması idi, bu müqəyyiso da üzə çıxınazdı. Füzuli xatırlayır. Yada salır, möhəz xatırlayır. Yada salımaq keçmişindən ancaq bir məqamı diqqətə almaqdır. Xatırlamaq isə həm də müqayisə möqamını özündə ehtiva edir. “Xatırlamaq” prosesində keçmişə yanaşı indi də var. Onların müqayisəsi var. Yada salmaqdə bu yoxdur.

Ey xoş ol günlər ki, mən həmrəz idim canan ilə...

Həmrəz idim, indi həmrəz deyiləm. Müqayisə!!

*Mən bilməz idim qəmi-cahanı,
Təşviyi zəminini-asımanı...*

Bilməzlik zamanı ilə bilinlik zamanı. Bunların müqayisəsi. Şair həmən o “bilməz olduğunu” zamanın qiymətini indi gözəl bilir:

*Asuda səpareyi-ədəmdə,
Na qıssədə idim, na qamda.
Bilməzlik ilə xoş idı halim,
Na hüsn, na eşq idı xəyalım.*

Bilməzliyin də, sən demə, öz fəlsəfəsi var imiş...

*Ruzigarım xoş keçirdi, ah kim, dövrən dönüb
Oldu əhvalım xərab ol ruzigarım qalmadı.*

“Ruzigarım xoş keçirdi” və “...ol ruzigarım qalmadı” bir sxemdir. Bu iki sonuncu ortasında bütöv və acılı, dərdli bir hayatı yerləşib. Bu sxemin müxtəlif istiqamətlərinin hansı şairi xoşbəxt etdi, hansı insanı??!

*Şad iken aləmdə çərx etdi əsiri-qəm manı,
Eşq nagəh oldu peyda, tutdu müstəhəkəm manı.*

Neçə qızılın dərinində bu sxem durur: şad idim və lakin əsiri-qəm oldum: “Alom oldu şad səndən, mən əsiri-qəm hənuz...”

Füzuli xatırlayır:

Xoş o hal ki, hərimi-vüsali məhrəm idim...

Füzuli nəyi nəyi dayışdırmanın fərqlindədir. Onun gözü arxada – keçmişindər. İtirdiyi keçmişində. O bılır ki, dəxi heç nəyi geri qaytara bilməyəcək:

*Dəxi zövq-i-vüsali-dust sövgin istəmən məndən,
Ki, mən zövq-i-vüsali möhənəti-hicranə dəğərdim.*

“Tifl ham cövlən edir...”

Cövlən edən tiflərin zamanı nə uzun olurmuş... Azadkönlüllər məskəni necə geniş olurmuş... Amma “şəbi-hicran” zamanı geldi, “qəmi-möhənət” vəqtli geldi. Bunun tədbirini qılmaq, əvvəlcədən yerbəyər etmək issa mümkünsüz oldu. Geriyo yol qapandı. “Hadisələrin üfükü” rəhməsiz: “Gəldim, geri getmək olmaz oldu”.

Geri getməyin olumsuzluğu. Yara yetişmək – yox! Vüsəl – yox! Eşq şərbəti – yox! Məcnun da eynək belə bir durumda idi.

Sadəcə, hadisələrin üfüküni aşub geri qayıtmış! Gəldiyin yera! Azad könlüllər məskənin! Amma imkansız! Çünkü buna istək yoxdur. Ancaq təsəssür var: “Mənda aql olsayı, tərk-i-eşqi-yar etməzdim!!”

Əql olmayağında könlü həsrət, hicran və eşq ilə dolu olur. Əql olanda bütün burlar olmur. Hansını sevməli? Bütün İntibah əhlisi aqlı eşq qurban verdi. Füzuli də həmçinin. Çünkü o, artıq golmmışdı. Özündən xəbərsiz. Özündən rizasız. Qarşında onu gözəlşən qəmi, dərdi, möhənəti tədbirə yığıb-yığışdırmağın mümkünsüzlüyü ona qorxutmurdu. O bılır ki, artıq geriyo yol yoxdur.

*Tədbiri-qəm etmək olmaz oldu,
Gəldim, geri getmək olmaz oldu...*

Füzuli xatırlayır...